



QANUNVERİCİLİKDƏ BAŞ VERMİŞ DƏYİŞİKLİKLƏR

2025-ci ilin avqust ayı

LEGAL UPDATES

August, 2025

- Səlahiyyətli orqanların və vəzifəli şəxslərin qərarlarından şikayət verilməsi qaydasına dəyişiklik edilmişdir.....1
- Amendment to the Procedure for Appealing Decisions of Competent Authorities and Officials.....1
- Xüsusi icra məmurları institutu yaradıldı.....2
- Establishment of the Institution of Special Executive Officers.....3

05.08.2025

Səlahiyyətli orqanların və vəzifəli şəxslərin qərarlarından şikayət verilməsi qaydasına dəyişiklik edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 05 avqust 2025-ci il tarixli Fərmanı ilə, İnzibati Xətalər Məcəlləsinə 08 iyul 2025-ci il tarixində edilmiş dəyişiklik qüvvəyə minmişdir.

Dəyişikliyə qədər səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə verilirdi.

Lakin qeyd edilən dəyişiklikdən sonra səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon məhkəməsinə veriləcəkdir. Bununla yanaşı, müəyyən istisna hallar mövcuddur. Belə ki, dövlət informasiya sistemlərindən istifadə edilməklə aşkar olunmuş inzibati xətalər və foto, videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalər üzrə inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə verilir.



05.08.2025

Amendment to the Procedure for Appealing Decisions of Competent Authorities and Officials

Pursuant to the Decree of the President of the Republic of Azerbaijan dated August 5, 2025, the amendment to the Code of Administrative Offences dated July 8, 2025, has entered into force.

Previously, appeals against decisions of competent authorities (or officials) were submitted to the district court based on the residence of the complainant or the registered address of the legal entity.

However, after the mentioned amendment, an appeal against the decision of the competent authority (official person) will be submitted to the district court where the administrative offence was committed. However, the legislation provides for certain exceptions. Specifically, where administrative offences are detected through the use of public information systems or with the assistance of special technical means equipped with photo and video recording functions, an appeal against the electronic decision imposing an administrative sanction shall be submitted to the district court located at the place of residence of the complainant or, in the case of a legal entity, at its registered address.



13.08.2025

Xüsusi icra məmurları institutu yaradıldı.

Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2025-ci il tarixli Fərmanı ilə, "Xüsusi icra məmurları haqqında" 14 iyul 2025-ci il tarixli Qanun təsdiq edildi.

Sözügedən Qanuna əsasən, ölkəmizdə icranın qarışıq modelinə keçid planlaşdırılır. Bu modelə görə məhkəmə və digər orqanların qərarlarının icrası həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçiriləcək. Bu institutun yaradılması məhkəmə və digər orqanların qərarlarının icrasının daha çevik və səmərəli həyata keçirilməsi məqsədi daşıyır.

Xüsusi icra məmuru - məhkəmələrin və digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi almış fiziki şəxsdir.

Xüsusi icra məmuru məcburi icra orqanıdır və fəaliyyətini peşəkar əsaslarla həyata keçirir. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir. Müstəqil şəkildə fəaliyyət göstərən bu şəxslər yalnız qanuna tabe olaraq göstərdikləri xidmətlərdən əldə etdikləri vəsaitlə özlərini maliyyələşdirəcəklər.

Qeyd edək ki, xüsusi icra məmurunun icra icraatı çərçivəsində qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabərdir. İcra sənədlərinin icrası ilə əlaqədar xüsusi icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikasının ərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

Aşağıda göstərilənlər istisna olmaqla, xüsusi icra məmurları bütün icra sənədlərinin icrasını həyata keçirə bilərlər:

- Məhkəmənin cinayət işləri üzrə hökmləri və digər yekun qərarları;
- İnzibati xəta haqqında iş üzrə qərarlar;
- Məhkəmənin inzibati mübahisələr üzrə qərarları;
- Mülki işlər və kommersiya mübahisələri üzrə dövlət orqanlarının, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəf olduqları məhkəmə qərarları;
- Yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülmə, yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılma barədə qərarlar (çıxarılanın tələbin ipoteka predmetinə yönəldilməsinə dair icra sənədlərindən, yaxud əmlakın borc əvəzində tələbkara verilməsindən irəli gəlmiş hallar istisna olmaqla);
- İnzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı qərarları (bələdiyyələr istisna olmaqla);
- Məişət zorakılığı ilə bağlı verilən mühafizə orderləri;
- Uşaqla ünsiyyət və uşağın qaytarılması tələbinə dair qərarlar;
- Məcburi müalicəyə dair xüsusi icraat qaydasında Azərbaycan Respublikasının mülki prosesual qanunvericiliyinə əsasən qəbul edilmiş qərarlar.



İcra sənədlərinin xüsusi icra məmurunun icraatına yönəldilməsi qaydası aşağıdakı kimidir:

- Tələbkar xüsusi icra məmuruna təqdim etmək məqsədilə icra sənədinin ona təqdim edilməsi üçün icra sənədi icraya yönəldilənədək icra sənədini vermiş müvafiq məhkəməyə və ya digər orqana yazılı ərizə ilə müraciət edir.
- İcra sənədi icraya yönəldilməsi üçün tələbkara təqdim olunur.
- Tələbkar ərizə təqdim etmədikdə isə icra sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın icra qurumuna icraya yönəldilir.
- Tələbkarın müraciəti olduqda, icra sənədi xüsusi icra məmurunun icraatına yönəldilməsi üçün dövlət icra məmurunun icraatından tələbkara qaytarılır.
- İcra sənədi tələbkara təqdim olunduğu vaxtdan 3 (üç) il müddətində tələbkar tərəfindən icraya yönəldilə bilər.
- Bir icra sənədi eyni tələblə bağlı eyni vaxtda birdən çox icra məmurunun icraatında ola bilməz.
- Avans ödənilmədikdən sonra icra sənədinin xüsusi icra məmurunun icraatından götürülərək dövlət icra məmurunun icraatına yönəldilməsinə yol verilmir. Lakin aşağıdakı hallar istisna təşkil edir:
 - ✓ Alimətlərin tutulması;
 - ✓ Sağlamlığa vurulmuş ziyanın ödənilməsi;
 - ✓ Ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi;
 - ✓ Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi.

Tələbkar şəxslər reyestrə daxil edilmiş xüsusi icra məmurları sırasından birini seçməklə icra sənədinin icra olunması barədə ərizə ilə müraciət etmək hüququna malikdirlər.

Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir



13.08.2025

Establishment of the Institution of Special Executive Officers

By the Decree of the President of the Republic of Azerbaijan, dated August 13, 2025, the Law “On Special Executive Officers” dated July 14, 2025, was approved.

Pursuant to the said Law, a transition to the mixed model of enforcement shall be implemented in the Republic of Azerbaijan. Under this model, the enforcement of decisions rendered by courts and other competent authorities shall be carried out by both state executive officers and special executive officers. The establishment of this institution is intended to ensure more agile and efficient enforcement of judicial and administrative decisions.

A special executive officer is a physical person who holds a certificate of special executive officer authorizing them to enforce court judgments and decisions of other competent bodies.

A special executive officer constitutes a mandatory enforcement authority and performs their duties on a professional basis. A special executive officer is not deemed a representative of state authority. Operating independently, these individuals shall finance themselves through the funds obtained from the services they provide in accordance with the law.

It should be noted that the decisions adopted by a special executive official within the framework of enforcement proceedings carry the same legal force as those rendered by a state enforcement officer. Legal requirements of special executive officer regarding the enforcement of executive documents are mandatory for all state and municipal bodies, legal entities, their official persons and physical entities in the Republic of Azerbaijan.

Special executive officers may execute all enforcement documents, except for those specified below:

- Court verdicts and other final decisions issued in criminal proceedings;
- Decisions on cases of administrative offences;
- Court decisions relating to administrative disputes;
- Court decisions in civil and commercial matters where state authorities or the Central Bank of the Republic of Azerbaijan are parties;
- Decisions concerning the transfer to or eviction from residential or non-residential premises, except in cases where eviction results from enforcement documents directing the claim to mortgaged property, or assignment of the property to the claimant in satisfaction of a debt;
- Decisions of administrative authorities on the collection of monetary claims, excluding those issued by municipal bodies;
- Protection orders issued in connection with domestic violence;
- Decisions relating to rights of access to a child or the return of a child;
- Decisions on mandatory treatment adopted under special proceedings in accordance with the civil procedural legislation of the Republic of Azerbaijan.




The procedure for referring enforcement documents to the authority of a special executive official shall be as follows:

- Prior to the enforcement of the document, the claimant shall submit a written application to the relevant court or other authority that issued the enforcement document, requesting its delivery for submission to a special executive officer.
- The enforcement document is submitted to the claimant for the purpose of initiating enforcement proceedings.
- If the claimant fails to submit such application, the enforcement document shall be referred to the enforcement body designated by the relevant executive authority.
- Upon application by the claimant, the enforcement document shall be withdrawn from the state enforcement officer and returned to the claimant for referral to a special executive officer.
- The claimant may submit the enforcement document for execution within three (3) years from the date it is delivered to them.
- The same enforcement document concerning the same claim may not be under execution by more than one enforcement officer at the same time.
- Once the advance payment has been made, it shall not be permitted to transfer the enforcement document from the proceedings of the special executive officer to those of the state enforcement officer. However, the following exceptions shall apply:
 - ✓ Charge of alimony;
 - ✓ Compensation for damage to health;
 - ✓ Compensation to the persons for the damage caused who lost the family's breadwinner;
 - ✓ Compensation for the damage caused by a criminal act.

Claimants shall have the right to submit an application for enforcement of the enforcement document by selecting one of the special executive officials listed in the official register.

This Law will enter into force from January 1, 2026.



Keeping up to date

Dəyərli fikirlər əldə edə bilməyiniz üçün mütəmadi olaraq müvafiq xəbərlər və yeniliklər dərc edirik.

We regularly post relevant news and updates for you could get valuable insights.

Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislərlə əlaqə saxlayın.

For more in-depth information, please reach out to the following specialists.



Narmin.Hajiyeva@bakertilly.az



<https://www.bakertilly.az/en>

